

Aqrar bölmədə təşəbbüskarlığa geniş meydan verilir

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün digər sahələr kimi agrar bölmənin də inkişaf üçün əlverişli imkanlar yaradıb. Onu da deyək ki, həzirdə əhalisinin təqribən yarısı bölgələrdə yaşayır. Azərbaycanda agrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrinə birinə çevrilməkdədir.

Azərbaycanda 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Programı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə programın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş verib, yerli istehsal hesabına daxili bazarda məhsul bolluğu müşahidə olunub. Bu da qeyd etdiyimiz kimi, ölkənin ərzaq təhlükəsizliyinin təminatına, daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsinə mühüm tədbirlər verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkənin agrar bölməsində faktiki qiymətlərlə 5 milyard 635,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə müqayisədə 6,6 faiz çoxdur. Hesabat ilində bitkiçilik məhsulları 11,3 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.

Ötən il Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 2 milyon 999 min ton taxıl məhsulu toplanıb. Bu isə əvvəlki ilə müqayisədə 617,4 min ton və ya 25,8 faiz çoxdur. Agrar sahədə istehsalçı marağının artırılması, fermerlərin zəruri maşın və mexanizmlərlə vaxtında təmin edilməsinin nəticəsidir ki, son illər bitkiçilik sahəsində orta məhsuldarlıq getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ildə taxılçılıq sahəsində hektarin orta məhsuldarlığı əvvəlki ilə nisbətən 7,5 sentner artaraq 31,5 sentner yüksəlib.

Mövsum ərzində sahələrdən 839,8 min ton kartof, 1 milyon 273,3 min ton tərəvəz və 484,5 min ton bostan məhsulları toplanıb. Əvvəlki ilə nisbətən ölkədə kartof, tərəvəz və bostan məhsullarının istehsalı müvafiq olaraq 2,5 faiz, 7,2 faiz və 9,9 faiz artıb. Ötən il 4922 hektar sahədə emal üçün şəker çuğundur əkilib və həmin sahələrdən 186,1 min ton məhsul götürürlüb.

“Kənd təsərrüfatı” ilində Azərbaycanda meyvə və giləmeyvə istehsalı 886,3 min ton, üzüm istehsalı 157

sosial-iqtisadi inkişafı Dövlət Programı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda deməsidir: “Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermər təsərrüfatlarının fealiyyətinə xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermər

gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər agrar sahənin inkişafına mühüm töhfələr verib. Ötən il, həmcinin agrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.

Yeri gelmişkən, son illərdə dövlətin güzəştli kreditləri hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və 8 et emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müasir müəssisələr yaradılıb. Həmin müəssisələr agrar sektorunda dönüşün əldə olunmasına, ölkənin ixrac potensialının artmasına, idxləndirilmiş asılılığın azalmasına, bütövlükdə isə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Elə ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsinin artması da bunu təsdiqləyir.

Dövlət başçısının tapşırığına uyğun olaraq ötən müddətdə 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermər taxılçılıq təsərrüfatı yaradılıb. Bundan əlavə, Şəmkir və



min ton, çay yarpağı istehsalı 578,9 ton, tütün istehsalı isə 3,5 min ton təşkil edib ki, bu da 2014-cü ilə müqayisədə bir qədər çoxdur.

2015-ci ildə payız-tarla işləri də müvəffəqiyətlə başa çatdırılıb. İl ərzində payızlıq əkinlər üçün 1044,6 min hektar sahədə şum qaldırılıb. 2016-ci ilin məhsulu üçün həmin sahələrdə 944,6 min hektardan dən və yaşıl yem üçün payızlıq bitkilər səpiləb.

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ötən il bir sira vacib işlər görülüb. İl ərzində sürət cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qarınan baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2015-ci ildə ölkə üzrə diri çökide 515,6 min ton et, 1 milyon 924,4 min ton süd, 1 milyard 538,6 milyon adəd yumurta və 17 min ton yun istehsal edilib.

2014-cü ildə müqayisədə ölkə üzrə et istehsalı 2 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artıb, yumurta istehsalında isə azalma qeyd edilib.

Prezident İlham Əliyev yanvarın 26-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bitkiçilik sahəsində daha yüksək uğurlara nail olmaq məqsədilə konkret təsdiq olunmuşdur. Dövlət başçısı bu barədə deyib: “Biz son illər ərzində tarixi nailiyətlərə imza atmışq. Sovet dövründə biz yağı da, eti də, südü də, pendiri də – hamisini Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının saxələndirilməsi siyaseti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görülesi işlər əlavə vətənə gətirmək imkanı yaranacaq. Bununla yanaşı, ölkədə tütünçülük və çayçılıq sahələrinin canlandırılması da gözənlənilir.

2015-ci ildə Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi iqtisadiyyatın bütün məhsullarına əmək hüququnu təmin etdirən təsərrüfatı ilə əhalinin əhəmiyyətli təsərrüfatı yaradıb. İllərdə fermerlərə satılan gübərəye, yanacaq və motor yağılarına görə subsidiyaların artırılması, “Aqrəlizinq” xətti ilə



təsərrüfatlarının yaradılmasını bu il də davam etdirilməliyik. Bu, bizə imkan verəcək ki, idxləndirilmiş asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermər təsərrüfatlarını da yaddan çıxaramamalıyq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.

Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi iqtisadiyyatın bütün məhsullarına əmək hüququnu təmin etdirən təsərrüfatı ilə əhalinin əhəmiyyətli təsərrüfatı yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illər Azərbaycanda əsas ərzaq məhsulları



həqiqi başlıca şərtidir.

Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün biz böyük meliorasiya layihələrini icra edir. Taxtaköprü və Şəmkirçay su anbarlarının inşası, Samur-Abşeron kanalının yenidən qurulması bu baxımdan müüm əhəmiyyət daşıyır. Belə ki, söyügedən obyektlər Siyəzən, Şəhran, Xızı, Şəmkir və digər ətraf rayonlarda on minlərlə hektar yeni torpaq sahələrinin suvarılmasına imkan yaradıb. Yaxın vaxtlarda isə bu ərazilərdə yeni fermər təsərrüfatları yaradılıb.

Kənd təsərrüfatının əsas sahələrindən sayılan heyvandarlığın inkişaf üçün Kənd Təsərrüfatı Nazirliyindən təkliflər irəli sürürlər. Bütün bunlar heyvanların cins tərkibinin yaxşılaşdırılmasına və mühüm növ heyvandarlıq məhsullarının istehsalının artırılması imkan yaradıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bitkiçilik sahəsində daha yüksək uğurlara nail olmaq məqsədilə konkret təsdiq olunmuşdur. Dövlət başçısı bu barədə deyib: “Biz son illər ərzində tarixi nailiyətlərə imza atmışq. Sovet dövründə biz yağı da, eti də, südü də, pendiri də – hamisini Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının saxələndirilməsi siyaseti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görülesi işlər əlavə vətənə gətirmək imkanı yaranacaq. Bununla yanaşı, ölkədə tütünçülük və çayçılıq sahələrinin canlandırılması da gözənlənilir.

Azərbaycanda ölkə fermərləri tərəfindən həyata keçirilən layihələr, irəli sürülen təsəbbüsler də diqqət çəkir. Bu yaxınlarda Azərbaycanda ilk dəfə olaraq Salyan rayonunun 4 kəndini əhatə edən kollektiv istehsalat təsərrüfatı yaradılıb. 1041 hektar sahəni əhatə edən təsərrüfat beş təsisi tərəfindən təsis edilib. İri təsərrüfat rayonun Qarabağlı, Kərim-

bəyli, Təzəkənd və Kolanı kəndlərinə əhatə edir və burada 1945 pay sahibi birləşir. Gələcəkdə təsərrüfatda 30 hektara qədər ərazidə istixana tikintisi nəzərdə tutulur. Sahələrdə əsasən buğda, yonca və pambıq əkiləcək. Hazırda təsərrüfatda 150-yə qədər işçi çalışır. Gələcəkdə isə işçilərin sayının iki dəfədən çox artırılması nəzərdə tutulur.

Digər bölgələrdə də fermərlər bu təsərrüfatların yaradılmasının tərəfdarlarıdır. Elə Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, belə təsərrüfatlar istehsalın intensivliyini təmin etməklə yanaşı, yeni iş yerləri deməkdir. Üstəlik, kredit götürmək imkanını da artırır. Fikrimizə, indi yerli fermərlər imkanlarını birləşdirməklə, birgə səy göstərməklə yuxarıdan heç bir tapşırıq gözləmədən daha çox məhsul istehsalına nail olaraq, ölkəmizdə ərzaq bolluğu mühüm təbəqələr və bilərlər. Bu, həm də iri təsərrüfatlarda daha çox adamın işlə təminatına imkan yaradıb.

Cərəyanın əsas sahələrindən təmənətəmə səviyyəsi xeyli artıb. Belə ki, hazırda ölkəmizdə ərzaq məhsulları ilə 92 faiz, qoyun eti ilə 99 faiz, quş eti ilə 98,6 faiz, yumurta ilə 99,6 faiz, süd və süd məhsulları ilə 80 faiz, taxilla 64 faiz, kartofla 90 faiz, soğanla 100 fazdən çox, bostan məhsulları ilə 100 faiz, meyvə və giləmeyvə ilə təxminən 110 faiz, şəkər və şəkərdən hazırlanan məhsullarla 191 faiz, duzla 87 faiz, bitki yağı ilə 60 faiz, makaronla 52 faiz və s. təmin edir. Bununla belə, əsas ərzaq məhsullarının istehsalı zamanı maya dəyərində böyük asılılıq müşahidə olunur. Bu barədə narahatlığını bildirən Prezident İlham Əliyev ərzaq məhsullarının maya dəyərindən idxləndirilmiş aradan qaldırmaq üçün lazımi komponentlərin də ölkəmizdə istehsalının təşkilinə nail olmayı təsdiq etməyi daşıyır.

Fikrimizə, indi yerli fermərlər imkanlarını birləşdirməklə, birgə səy göstərməklə yuxarıdan heç bir tapşırıq gözləmədən daha çox məhsul istehsalına nail olaraq, ölkəmizdə ərzaq bolluğu mühüm təbəqələr və bilərlər. Bu, həm də iri təsərrüfatlarda daha çox adamın işlə təminatına imkan yaradıb. Üstəlik, dövlətin yerlərdə iri sürürlərə belə maraqlı təsəbbüsərlərə hər cür dəstək nümayiş etdirməsi də ümumi işin xeyrinədir.

Cərəyanın əsas sahələrində əhəmiyyətli təsərrüfatların yaradılmasının tərəfdarlarıdır. Elə Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, belə təsərrüfatlar istehsalın intensivliyini təmin etməklə yanaşı, yeni iş yerləri deməkdir. Üstəlik, kredit götürmək imkanını da artırır. Fikrimizə, indi yerli fermərlər imkanlarını birləşdirməklə, birgə səy göstərməklə yuxarıdan heç bir tapşırıq gözləmədən daha çox məhsul istehsalına nail olaraq, ölkəmizdə ərzaq bolluğu mühüm təbəqələr və bilərlər. Bu, həm də iri təsərrüfatlarda daha çox adamın işlə təminatına imkan yaradıb. Üstəlik, dövlətin yerlərdə iri sürürlərə belə maraqlı təsəbbüsərlərə hər cür dəstək nümayiş etdirməsi də ümumi işin xeyrinədir.

Cərəyanın əsas sahələrində əhəmiyyətli təsərrüfatların yaradılmasının tərəfdarlarıdır. Elə 26-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bitkiçilik sahəsində daha yüksək uğurlara nail olmaq məqsədilə konkret təsdiq olunmuşdur. Dövlət başçısı bu barədə deyib: “Biz son illər ərzində tarixi nailiyətlərə imza atmışq. Sovet dövründə biz yağı da, eti də, südü də, pendiri də – hamisini Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının saxələndirilməsi siyaseti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görülesi işlər əlavə vətənə gətirmək imkanı yaranacaq. Bununla yanaşı, ölkədə tütünçülük və çayçılıq sahələrinin canlandırılması da gözənlənilir.

Son zamanlarda ölkə fermərləri tərəfindən həyata keçirilən layihələr, irəli sürülen təsəbbüsler də diqqət çəkir. Bu yaxınlarda Azərbaycanda ilk dəfə olaraq Salyan rayonunun 4 kəndini əhatə edən kollektiv istehsalat təsərrüfatı yaradılıb. 1041 hektar sahəni əhatə edən təsərrüfat beş təsisi tərəfindən təsis edilib. İri təsərrüfat rayonun Qarabağlı, Kərim-